

Hacı Mirmehdizadə Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Maliyyə-iqtisad Texnikumunda, Bakı Dövlət və İqtisad universitetlərində müvafiq olaraq hüquqşünas və iqtisadçı ixtisaslarına yiyələnib. Əmək fəaliyyətinə 1988-ci ildə Sənaye Bankının filialında kredit mütəxəssisi kimi başlayıb. Daha sonra Birləşmiş Universal Səhmdar Bankı, Zaminbank və Depozitlərin Sığortalanması Fondunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda isə Muğanbankın sənaye filialının müdürüdür.

Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan müsahibim söhbətinin əvvəlində ölkəmizdə bu kateqoriyalı şəxslərə göstərilən dövlət qayğısı barədə danışdı:–Vətənpərvər insanların, xüsusilə də veteranların dövlət qayğısı ilə əhatə olunması ulu öndərimizin adı ilə bağlıdır. Ümum-milli lider Heydər Əliyev veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Veteranlara hərtərəfli diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, veteranların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququ var.

Qanunvericiliklə veteranların sosial təminatı ilə bağlı önəmli məqamlar təsbit olunub, mənzil-kommunal xidmətlərindən istifadə ilə bağlı müavinətlər təyin edilib. Veteranlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar, dərman və müalicə vasitələri ilə təmin olunurlar. Müvafiq icra hakimiyyəti orqanları veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirirlər. Bir sözlə, dövlət veteranların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş gündəlik sosial-məişət problemlərinin həllinə qədər hər şeyi nəzərə alır. Bu səbəbdən də qayğıya ehtiyacı olan veteranların dövlətin himayəsində olması cəmiyyət tərəfindən təqdir edilir.

Onu da vurğulamaq istərdim ki, bu gün ölkə rəhbərinin xüsusi diqqəti nəticəsində Ordumuzun güclənməsi,

əsgəri xidmət üçün gözəl şərait yaradılması, Azərbaycan əsgərinin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəldilməsi biz Əfqanıstan və Qarabağ müharibəsi veteranlarında yağı tapdığına olan torpaqlarımızın tezliklə qəsbkarlardan xilas ediləcəyinə inamı artırır.

Hacı Mirmehdizadə söhbət zamanı ulu öndərimiz Heydər Əliyevə olan xalq sevgisindən də söhbət açdı: Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimizin adı və fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyətin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olub. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər dünyada lider mövqeyə yüksəlib. Hazırda ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mədəni, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərib.

Hacı Mirmehdizadə söhbət zamanı Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirdiyi dövrdə dahi öndərlə bağlı rastlaşdığı bir məqamı da xüsusilə vurğuladı:

– Ümummilli lider sovet rəhbərliyindən uzaqlaşdırılan gün hərbi hissənin Xankəndidən olan erməni zabiti, siyasi məsələlər üzrə rəis müavini Valeri Akopyanın sevinci, necə deyərlər, yerə-göyə sığmırd. Bəli, bundan az sonra ermənilərin əl-qolu açıldı, Dağlıq Qarabağda münaqişə, açıq separatizm başladı. Respublikanın bacarıqsız rəhbərliyi isə muxtar vilayətdə sürətlə genişlənən anti-Azərbaycan hərəkatının qarşısını ala bilmədi. Nəticədə ərazilərimizin 20 faizi itirildi. Dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi

müdafiəsiz qoydu.

Qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycan rəhbərliyində olsaydı, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə, Qarabağ və ətraf rayonlarımızın yağı tapdığına düşməsinə imkan verməyəcəkdi. Bu sözləri,



necə deyərlər, elə-belə, sözgəlişi demirəm. Çünki erməni millətçiləri dahi öndərin müdrik və qətiyyətli siyasətçi olduğunu yaxşı bilirdilər. Dərindən dərk edirdilər ki, ulu öndər Heydər Əliyev dərin zəkası, müstəsna liderlik bacarığı ilə Azərbaycana rəhbərliyinin birinci dövründə Ermənistanın respublikamıza qarşı ərazi iddialarının açıq mərtəbəyə çıxmasına, erməni separatizminin baş qaldırmasına imkan verməyib. Təəssüf ki, böyük rəhbər Azərbaycandan gedəndən sonra Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyillərinin qarşısını yerindəcə almaq əvəzinə, fəaliyyətsizlik göstərmişdilər. Onu da vurğulayım ki, xalqımızın böyük

oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu.

Yeri gəlmişkən, Hacı Mirmehdizadə Əfqanıstan döyüşlərində sücaət göstərib, müharibənin ağır günlərini yaşayıb, iki dəfə ayağından ağır güllə yarası alıb. Deyir ki, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyinə görə, təltif üçün komandanlığa bir

torunda reallaşdırılan islahatlar barədə də danışdı:

– Möhkəm təməllər əsasında fəaliyyət göstərən Azərbaycan bank sisteminin formalaşdırılması bu gün ölkəmiz üçün əsas prioritetlərdəndir. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri”ndə bank sektoru ilə bağlı nəzərdə tutulan tədbirlərin

İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlili kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalanıb ki, bu da bank sektoru üçün tamamilə yeni bir səhifə açmaqla bərabər, qeyri-işlək kredit portfelinin həcmində əsaslı şəkildə azalması üçün möhkəm zəmin yaradıb. Müvafiq fərman sağlam kredit ekosisteminə müsbət təsir göstərməklə yanaşı, yeni likvid vəsaitlərin real sektora yönəlməsinə

köklü iqtisadi islahatların və icra edilməkdə olan layihələrin respublikanın maliyyə-bank sektoru üçün nə qədər faydalı olduğunu, həmçinin qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması istiqamətində nəzərdə tutulan göstəricilərə nail olunacağını əminliklə söyləməyə əsas verir.

Hacı Mirmehdizadə bildirdi ki, hazırda nağdsız iqtisadiyyatın, şəffaf vergi, maliyyə və bank sisteminin qurulması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Fiskal islahatlar çərçivəsində təşviqedici vergi mexanizmlərinin tətbiq olunması isə biznes subyektləri işçilərinin əməkhaqlarını və digər ödənişləri nağdsız formada reallaşdırmağa şərait yaradır. Bu da müştəri hesabları və kart sahiblərinin sayının artmasına, nəticədə isə rəqəmsallaşmanın və onlayn ödənişlərin səviyyəsinə müsbət təsir göstərir. Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq elektron bank əməliyyatlarının artması sektorda resurs sərfinin optimallaşmasına, kredit təşkilatlarına müvafiq maliyyə vəsaitlərindən maliyyələşdirmə aləti kimi istifadə etməyə imkanlar yaradır, onların likvidlik göstəricilərinin yaxşılaşmasına, həmçinin sahibkarlıq subyektlərinin büdcəyə vergi ödənişləri həcmində artmasına müsbət təsir göstərir.

Bütün bunlar isə müasir bank sektorunun formalaşmasına, ödəniş və kredit infrastrukturunun yeni bir

və nəticədə makroiqtisadi mühitin xeyli yaxşılaşmasına gətirib çıxarıb. Xatırladıam ki, həmin fərmanın ölkənin bank sektoru üçün əhəmiyyəti və problemlili kreditlərin həlli məsələsində oynadığı rolu nüfuzlu beynəlxalq reyting agentlikləri də təsdiq ediblər. Belə ki, “Moody’s” beynəlxalq reyting agentliyi ölkənin



bank sektoru üçün son illərin ən pozitiv proqnozunu açıqlayıb. Agentlik Azərbaycan üzrə proqnozlarına dəyişiklik edərək, qeyri-işlək kreditlərin həcmi üzrə proqnoz göstəricisinin tədricən azalacağını bildirib. Bu isə ölkədə aparılan

keyfiyyətdə inkişafına səbəb olacağına, debitor və kreditorlar arasındakı münasibətlərin xarakterini əsaslı şəkildə dəyişəcəyinə əminlik yaradır.

V. BAYRAMOV,
“Xalq qəzeti”